



**Zakir Məmməd**

(əvvəli ötən saylarımızda)

**"Gəlin"la "çiçəklər" anlayışındakı ortaq məzmun əlaməti olan "tərpənmək" - "gəlinin tərpənməyi"ni diqqətə almağa yönəlmüşdür. Bu frazanın əhatə dairəsində şeirlərin bütün "mənali" hissələri bir-birinə bərkidilir. Qəşəmin şeirləri bir halda içəridən dağıdılmış mətn təsəvvürü yaradırsa, digər halda elektron yüksək həssəciklərdən ibarət olan onlarla elementin bir poetik çubuğun ucunda zəncirvari birləşməsini xatırladır.**

Onun "şəkillərini" S. Bəhlulzadənin bir-birinə qarışmış rəngləri ilə də müqayisə etmək olar. Şeirlərində şəffaf qəfiyə olmadığı məqamlar olduğu kimi, qəfiyədən birmənalı olaraq intına edilməsi də göz qabağında, məzmun ve cümlə səliqəsi vasvasılığı da yerli-dibli yoxdur. Yəni Qəşəm Nəcəfzadə "səliqəsiz" şairdir. Həmin şeirlərin sonrakı misralarındaki maraqlı, bir qədər də qeyri-adı bənzətmələrdən sonra, ləp axırdı yazır: "Bu bağda oğlumuz, qızımız olsun, Kirpiyin toxunsun üzümə mənim, Bu duyuğu en gözəl yazımız olsun". Mən bu vaxtacan kirpiyi üzə toxunduran(hissə, duyguya kirpiyi ilə toxunan) şair görməmişəm. Kirpiyi aşiqi yaralamaq üçün ya oxa bənzədiblər, ya üzü üzə, dodağı dodağa toxundurublar. Bu kirpik əhvalati şairin detallarla nə qədər dəqiq işlədiyini də göstərir. Xoş duyğunun ömrün bahar fəsl ilə konqruent təşkil etməsi çox gözəldir. Qədim akkadlılardan üzü bəri tarixin hadisələri dilin forma və quruluşuna təsir göstərmmiş, eyni zamanda böyük inqilablar, keşflər sürür, həyatda dilin, sözün iştirakı olmadan baş verə bilməmişdir. Canlı aləmdə gedən hər hansı təbii də daha müxtəlif forma və məzmundan

yışıklıkları eynən dilin təbii inkişafı və yeniləşməsi ilə müqayisə etmək olar. Yazı her zaman elmin və mədəniyyətin inkişafı üçün açar rolunu yerinə yetirmək özü də bir mədəniyyət hadisəsinə çevrilir. Texnika elmləri sahəsində görkəmli alim Rafig Əliyev qeyri-səlis məntiqdən, müasir elmi tədqiqatların bir qolu adlandırdığı təbii dilin imkanlarından və yeni texnologiyalar vasitəsilə onu daha da genişləndirməkdən bəhs edərək yazır: "Qeyri-səlis məntiqə əsaslanan yanaşmanın təbii dilin modelləşməsində və formallaşmasında istifadəsi biliklərin inikası üçün daha ifadəli dil və təfəkkür və hesablama üçün daha çox tərəflə imkan təmin edir". Lütfi Zadə əsaslandırdı ki, sıfırla bir arasındaki mövcudluq müəyyən həddə dəyişir, başqa sözlə, aləmin ümumi məzmunu və mahiyyəti sıfır və vahid arasında olan yüzlərlə çalarlardan ibarətdir.

Məsələn, ağı ilə ağımtılın, al qırımızi ilə qırımızın sərhədləri səlis dəyil, birindən digərinə kecid mütəmədidir. Bax fikirdə, məna və məzmunda, bunlara uyğun dil paradigmalarında yumşaq, elastik kecidlər edilməsi dilin sintaqmatik dərtülmasına geniş meydən açır, dil buxov və ya saqlardan xilas olur.

Təbii, musiqili şirin ləhcəsi, xalq danışq tərzinə xas cəlbedici intonasiyası olan Qəşəm Nəcəfzadənin poetik üslubunda mənaya, yozuma gedib çıxməq üçün iç-içə qapılardan yox, sanki, bir-birini əvəz edən dağ yamaclarından keçib getməli olursan. İfadənin və ya söz qrupunun birinci mənasının alt yapısında ikinci, üçüncü məna çalarını aşkar etmək yönündə oxucunun başı qarışır. Məsələn, "Ən qəşəng ölüm" şeiri barədə bir neçə yöndə fikir söyləmək olar. "Baş verən" ölümün təfərruatlarına varmalı olsaq, toplumda təqdir olunası ölüm Şuşa uğrunda ölməkdir. Bir də, şeirdə "məsləhət görülən" ölüm var. Neticədə ölməyin iki başı olduğunu da düşünə bilərik. Ancaq ölmək adamların qismətində daha müxtəlif forma və məzmundan

təyin edilə bilər. Aşağı dərəcəli, yuxarı statusa layiq ölümlərdən də söz açmaq olar. Konkret bu şeirdə, bəlkə, heç ölüm dən bəhs edilmir? "Ən qəşəng ölüm" şeirində belə misra da var: "Canım çıxdı bir adama etibarımı sübut eləməkdən". "Kərəmin yanın yerindən" yazmayı xoşlayan şairin daha sonra nə deyəcəyini elə bu bir misradan da fəhm etmək olur. Zətən, şeirdə problemin nədən ibarət olduğu aydın olur. Dünyada adamın en müdhiş əzabı onun başa düşülməməsidir ki, şair bu əhvali "Şuşa uğrunda ölməyib" gəlib "yekə kişi"lərin, "ağbirçək arvadların" əhatəsində "sadəcə ölmək" də görür. Misli-bərabəri olmayan bir kinayə ile "ölüm"ün hərfi mənasına istinad edərək ölüm dən betər bir həyatı sürdürməyin çətinliklərindən yazır. Şuşa demişkən, "ölürəm" ovqatı "Qarabağ şikəstəsi"ndə daha fərqli bir yaşantının neticəsi kimi görsənir. "Ölürəm" üstündə yanıqlı nələ də çəkə bilərik, bir əhli-kef zümrəyə də çevrilə bilərik.

Yuxarıda şəkil çəkməkdən(həm də şəkil çəkdirməkdən) söz açmışdır. Qəşəm Nəcəfzadə şeirlərini dəli kimi sevdiyi vaxtlar yazır. "Şeir yazmayıñ, gedin şəkil çəkdirin Tel yana əyiləndə. Lazım deyil ki, gedib Londonda, Moskvada müzeydə çəkdirəniz. Dəli kimi sevdiyiniz vaxt çəkdirin...bəsdi. Şəkil çəkdirərən insanın təbiilik damarını onun sünilik pozisiyası əvəz edir. Bu tipik olaydan çıxış edib, şair şeir yazmanın qayda-qanunlarına diqqəti çəkmək istəyir. Adamlar necə şəkil çəkdirirlərsə, şeiri də şairlər elə yazarlar.

Obyektivin qabağında necə dayanıbsansa, şəkildə o cür çıxacaqsın."Yemək yeyəndə əlini ağızına gizli yolla aparırsan, vallah..." Gizli baxa, gizli addımlarla yol gedə, gizli təbəssümə gülə bilərsən, nəhayət, nəyisə gizlədib yaza bilərsən. Amma şair olub səmimi olmamaq sənətin anasını ağlatmaqdır. Şair şe-

kilden bəhs edərək ədəbiyyatda formanı deyil, qeyd etdiyim kimi, mahiyyəti, mənani, doğruluğu, yeni səmimiyyəti nəzərdə tutur. Əger formadan danışmalı olsaq, bu sahədə en dağıdıcı(həm də bütövləşdirici) və ekstremit yazarlarımızdan biri Qəşəm Nəcəfzadədir. Bu işləri o, elə gözlənilmədən edir ki,



kimse belə şəraitdə öyünd-nəsihət vermək fikrinə düşməyə macal tapmaz. "Bulvarda əkilən ağaca bir qoz". Belə deyim tərzi dilimizə xasdır və danışqda aforistik pafosun gücünü artırmağa xidmət edir. Tək bu bircə misradan çıxış edib millizmədə uzun-uzadı fikir mübadiləsinə rəvac vermək mümkündür. Məsələn, parkdakı ağacların başqa ölkədən gətirilməsi, ya da orada əkilən hər hansı ağacın təbiət qoynundan uzaq düşməsi reallıqları təbiət misalında ictimai haqsızlığı gündəmə gətirmək niyyəti güdür. Deməli, həmin bir cümlə hələ şeir deyil, şeirin giriş hissəsidir, əsas əhvalata keçiddir. Şeir problemi təfsilatı ilə meydana qoymaqdır."Hələ göyər-məyən budaja findiq. Yaşmaqlı palmaya tikanlı iydə, Afrikalı ağaca kənddəki soyud". "Filan şeyə bir

qoz" modeli nitqin digər sahəsinə tətbiq edildiyinə görə "findiq", "tikanlı iydə", "kənddəki soyud" "aya-maları" anlaşılmaz səslenmir, əksinə danışığa bədii çalar getirir. "Çinarın başına dəysin Afrika" yazımaqla şairin nə demək istədiyini anlamaq çətin deyil. İlk baxışda lağlağı və zarafatla qələmə alındığı təəssürati yaranan bu şeirdə çox dərin ictimai ideyası olan bir mövzuya yer ayrıldığını qəfil parıltı ilə yanıb sönən misralardakı fikirlərdən anlamaq asandır. "Bir milyona alinan ağaca sərçə, bir milyon ac qalan ağaca kölgə". "Sərcə" yerli fauna və florasi, indiki halda milli məzmunu simvolizə edir. Dilimizin frazeoloji qatlarının az-az istifadə olunan nümunələri əsasında adlar, anlayışlar predikatlaşdırılır. "Yalın ayağına nə torpaq olur, nə də bu ağacın başına yuva". Müəyyən bir çıxış nöqtəsindən poetik keşfiyyata başlayıb silsilə obrazların içərisindən "gözlənilmədən" ayrı bir məqama kecid edilir. "Qəşəmin başına bir qız, Bir qızın başına Qəşəm". İnce bir yumora büküb yan-yanə düzdüyü söz sırasında insanın dünyayla, həyatın da insanla etdiyi acı zarafatları görüb, duyub, bir az "ağillı" olmağa ümidi yaranır. Ədəbiyyata fəhləlik etməklə məşğul olan Qəşəm Nəcəfzadənin dünyaya bu cür realist baxışlarında fərdiləşmiş qeyriadi, sərbəst, bir qədər də eksperimentallığını hələ qoruyub saxlayan üslubun özəllikləri çıxdır. Xüsusilə onun məhəbbət aləmində baş və rənlər daha maraqlıdır. Bu aləmə səyahəti başqa bir zamana saxlayaqla.

### **Qəşəm Nəcəfzadəyə aid**

Mən deye bilmərəm, bu gün və dünən ölkəmizdə şairlər hansı nəzəri biliklərə yiyələniblər, ancaq Qəşəm Nəcəfzadə kimi şairləri oxuya yanda mənə elə gəlir ki, postmodernizm nə vaxtsa Azərbaycanda da

yaranıb və tarixi də keçən əsrlərə gedib çıxır. Şeirlərini "görüntülü" qəleme alan bu həssas söz adından bir kiçik məqale ilə bəhs edib işi tamam etdiyini düşünmək, səhvdir.

Sözü kağıza köçürmək də zamanın ixtiyarındadır. "Meyli deyilməyən sözə olan" şair vaxtla, zamanla ilişgilər qurub yazılarında vaxtı əylemeyin yollarını da axtarmağa çox həvəs göstərir.

Onun qələminin və şair vücudunun postmodernist tərkibli olduğunu "Üstündən xətt çəkilmiş sözləri mən yaxşı oxuyuram" misası ilə də bilmək olur. Bildiklərini və yazdıqlarını zamana reğmən saf-çürük edən şair bu misraları da yazır: "Zaman üstündən xətt çəkilmiş cümlələrdə gizlənir".

Qəşəmin bu cümləsində tekstologiya elmi sahəsində, bəşəri mücadılələrdə yazının, sözün yeri və əhemmiliyi haqqında çox unikal fikir ifadə olunub. Bu anda Q. Nəcəfzadə kimi şairləri müəyyən dövr üçün üstündən xətt çəkilmiş şairlə müqayisə edəsi olsaq, bir qədər zaman gerək olur ki, həmin şairləri pozitiv anlamda altından xətt çəkilmiş cümləyə bənzədə bilək. Fikrimcə, yeni şeir uğrunda axtarışların başa çatdırılması ilə əlaqədar o zaman da gelib yetişib və o zamanı kəşf edənlərdən biri də Qəşəm Nəcəfzadədir. Şairin söz və fikir axtarışlarına qatılaraq yazdığını bu məqalənin başa çatması təsadüfen onun doğum gününe düşdü. Qəşəm Nəcəfzadə aprelin birində dünyaya göz açıb. Bu münasibətlə onu təbrik etmək, məncə, yerinə düşər.

Az qala unutmuşdum, Qəşəm Nəcəfzadənin təsnifləri var və biri də payız haqqındadır. Həmin "Payız təsnifi" şeirinin xoşum gələn bir yeri belədir:

**"Arılar getdilər çiçəklərin dalınca  
Hər birinin ayağında "z" səsi".**

Ayağında "z" səsi olan arını mən gözümlə görmüşəm və bu iki misranı da, yəqin, elə buna görə daha çox bəyənirəm.